

Çərşənbə, 9 oktyabr 1918-ci il, nömrə 10

AZƏRBAYCAN

Gündəlik siyasi, ictimai, ədəbi, iqtisadi türk qəzetəsidir

İkinci səneyi-dəvamıyyəsi. Çəhərənəbə, 2 məhərrəmülhəram sənə 1337. 9 təşrini-əvvəl sənə 1918.

Türk və İslamlığa müfid məqalələrə sahifələrimiz açıqdır. Dərc olunmayan övraq iadə edilməz. Dərc edilən məqalətin mükafatını idarə təyin edir. Məhəlli-idarə: Bakı, Kolyubakinskaya küçədə “Azərbaycan” idarəsi. Telefon nömrə: 6-91. Tək nüsxəsi 50 qəpik.

Abuna şəraiti: Yanvarın birinədək Bakı üçün 35, başqa şəhərlərə 42 rublədir.

Bir aylıq Bakıda 12, başqa şəhərlərdə 19 rublədir.

Elan fiati: sətri 2 rublə. Kərratla gedən elanlar üçün güzəst edilir.

BAKİ ŞƏHƏRİ VƏ ƏTRAFI ƏHALİSİNƏ ELANI-RƏSMİ

1 – Bəzi başıpozuq əşqiya [quldurlular] və əşərranın [yaramazların] əgrazi-xüsusiyyələri [şəxsi məqsədləri] uğrunda kəndi-kəndilərinə məmür süsü verərək, gecə və ya gündüzləri bəzi erməni ailələrinə bilmüraciə filan və ya filan adamın polis müfəttişi və ya qradanaçalnik tərəfindən tələb edildiyindən bəhslə, kəndilərini götürdükləri və ya götürmək istədikləri xəbər alınmışdır.

2 – Əhali ümumən bilməlidir ki, hökumətcə kəndilərinə lüzum görülən hər hansı adamı gecə aramaya lüzum yoxdur; hökumət istədiyi təftişatı gündüz yapar. Binailey, gecə bu yolda müraciət vüquunda ilk tədbir olmaq üzrə hadisəni dərhal ən yaxın polis mərkəzinə xəbər verməli və gündüzləri 25-80 nömrəli, gecələri nisfülləyildən [gecə yarısından] sonra üçün 44-66 polis müfəttişliyinə telefon etməlidir.

3 – Polis vəzaifinin [vəzifələrinin] başıpozuqlarla əlaqəsi olmadığından, hüviyyət [şəxsiyyətini] və sıfəti-rəsmiyəsini [rəsmi kimliyini] uniformasıyla olmazsa belə, övraqı-rəsmiyəsiylə [rəsmi sənədləri ilə] isbat edəmməyən heç bir kimsəyə əhali etibar və təbiyyət [tabeçilik] etməməli və vüquunda [baş verdikdə] bərvəchiməruz [deyildiyi şəkillədə] polisə ixbari-keyfiyyət olunmalıdır [hadisə xəbər verilməlidir].

4 – Tərəfimizdən şiddetlə təqib edilməkdə olduqlarından er və ya gec yaxalanacaq bu misilli əşxası [bu kimi şəxsləri] bilənlərin lütfən müfəttişliyə ixbar etməsi və bilib də səlaməti-ümumiyyə əleyhində bunları kətm edənlərin [gizlədənlərin] faili-müstərək ədd edilərək [cinayət ortağı hesab edilərək] ən şəhid [şiddətli] cəzaya məruz qalaçıları əhəmiyyətlə elan olunur.

2/10/34
Azərbaycan Polis müfəttiş-ümumisi Bəhaəddin

ELANI-RƏSMİ

Düşmənin əsnayi-firarında [qaçarkən] buraxdığı toplardan bəzilərinin qəmə və durbinlərini gizlədiklərdən, əhalidən top qəmə və durbinlərini bulub da gətirənlərə bəhər [hər bir] qəmə üçün iki min və bəhər top durbini üçün min rublə mükafat veriləcəyi və bunların Polis Müfəttişliyinə müraciətləri lüzumu elan olunur.

*Azərbaycan Polis müfəttişi-ümumisi:
Bəhaəddin*

**BAKIDA MÖVCUD BİLÜMUM [BÜTÜN]
RUS ZABİTANINA [ZABİTLƏRİNƏ]
ELANI-RƏSMİ**

Məişətlərində müşkilat çəkən rus zabitanının hökumət naminə tərfihi-halları [rifahının yaxşılaşdırılması] Ordu Komandanı Paşa həzrətləri tərəfindən veriləcəyindən, əmr olunmaqla, kəndilərində olaraq Bakida mövcud bilümum rus zabitanının zükür və ünas [kişi və qadın] ailələri əfradının [fərdlərinin] isimlərini havi [ehtiva edən] birlər lista [siyahı] ilə Polis Müfəttişi-Ümumiliyinə müraciətlə dəftəri-məxsusuna qeyd olunmaları lüzumu elan olunur.

*Azərbaycan Polis müfəttişi-ümumisi:
Bəhaəddin*

**SİYASI, İCTİMAİ, ƏDƏBI VƏ
İQTİSADI GÜNDƏLİK
“AZƏRBAYCAN” QƏZETƏSİNƏ
ABUNƏ DƏFTƏRİ AÇIQDIR**

Qəzetəmizdə iştirak etmək üçün müqətidir qələm sahiblərindən lazımı əşxas[ı] idarəmiz dəvət etmişdir. Büyük şəhərlər və əhəmiyyətli mövqelərdə müxbirlərimiz

mövcuddur. Tiflis ilə xüsusi telefon müxbərəmiz [xəbərləşməmiz] olmaqla bərabər, teleqraf acentəliyimiz hər bir mühüm xəbərləri intişara [yaymağa] çalışacaqdır. Kəğiz bahası və başqa məvəadd [maddələr] sabit olmamığı münasibətilə şimdilik abunə bahası yanvar ayının birinədək qəbul edilir.

Bakida:

3 aylığı 35 rublə; 1 aylığı 12 rublə.

Başqa şəhərlərdə:

3 aylığı 42 rublə; 1 aylığı 19 rublə.

Müraciət üçün adres: Bakı, Kolyubinskaya küçədə (Parapet) “Azərbaycan” qəzetəsi idarəsi.

Bakı, Колюбакинская, контора газеты "Азербайджанъ".

HÖKUMƏT QƏRARDADI**Maarif Nəzarətindən**

Xalq müəllimləri kursları təşkil etməkdən ötrü Maarif Nəzarətinə 126759 manat 50 qəpik pul buraxılsın.

Nuxu zükür [oğlanlar] gimnaziyasını idarə etmək üçün 21046 manat 62 qəpik verilsin.

Azərbaycan Cümhuriyyətində on ədəd xalq məktəbi nəzarəti təşkil etməyi Maarif nazirinə mühəvvəl etmək [tapşırmaq]. Buraya hazırladı nazirlər də (inspektor) daxil olub, müvəqqəti olaraq 3 mart 1918 tarixli qanun möv-cibincə [qanuna uyğun olaraq] məvəciblərini almalıdır.

Hər nəzarət cənbində [nəzdində] işbu qərar ilə dəftərxana düzəltməli: Katib 450 manat, dəftərxana qulluq-

çusu 300, mühasibəci 200 manat məvaciblə olsun və nəzarətin mənzil kira-yasindən ötrü 100 manat, yanacaq, işıq və sudan ötrü 100 manat verilsin.

Yuxarıda yazılın nəzarətləri təşkil etmək üçün 1918-ci ilin eylülün [sen-tyabrın] 1-dən Maarif Nəzarətinə qırx altı min (46000) buraxılsın.

Nəzarətlərin dəftərxanalarını düzəltmək üçün Maarif Nəzarətinə iyirmi beş min (25000) manat verilsin.

a) İbtidai məktəblərdə dərslər ana dilində oxunub, ciddi surətdə türk dili oxunmalıdır.

b) Ali-ibtidai və edadi məktəblərin-də tədris türk dilində olmalıdır. Milliləşmiş ali-ibtidai məktəblərdə tədris ana dilində olub, 1918-19 oxucu ili müd-dətində türk dili oxunacaqdır. Hərgah lazımlı olarsa, gələcək oxucu ilində də bu növlə dərslər oxunub, axırda oxu-cular türk dili tədrisinə keçməlidirlər.

c) Milliləşmiş erməni və rus şöbələ-ri – ki bunlarda tədris ana dilindədir – fəsx [ləğv] olunurlar.

ç) Edadi məktəblərin əvvəlinci və mümkün olarsa ikinci siniflərini milliləşdirib, dərslər türk dilində oxunma-lıdır. Bu siniflərdə türk dili bilməyənlər üçün xüsusi şöbələr açılıb, dərslər rus dilində olmalıdır. Bu xüsusi şöbələrdə və qeyri siniflərdə (dördüncü sinif ki-mi) türk dili ciddi surətdə oxunmalıdır, belə ki, iki ildən sonra bu oxucular tədrisi tək türk dilində almalıdır.

d) Edadi məktəblərin 5-ci sinifindən başlayaraq, məktəbiitmam edənə [bi-tirənə] kimi oxucular rus dilində tədris

almalıdır. Bununla edadi məktəblə-rinin hamı siniflərində ciddi bir surət-də türk dilinin oxunmasına Maarif naziri diqqət etməlidir.

e) Edadi və ali-ibtidai məktəblərin-də qeyri-müsəlman oxucular elmi-ilahi [ilahiyyat] dərsini oxumalıdır.

ə) Bir sinifdə əcnəbi millət oxucu-larının ədədi ondan az olmazsa, onlar üçün ana dili tədrisi mümkündür.

f) Xarici lisanlar dərsinin ədədini Maarif nazirinə mühəvvəl etmək [tap-şırmaq], belə ki, bu tədrisin qeyri dərs-lərə zərəri olmasın.

g) Xarici elmi-ilahi və ana dillərinin tədris məxarici hökumət xəzinəsi öhdəsindədir.

h) Ərazi nazirinə mühəvvəl olunur ki, Tiflisdəki Mədəni-sənaye məktəbi-nin Bakıya köçürülməsi şəraitini [şərtlərin] müzakirəyə qoyulmaq üçün hö-kumətə təqdim etsin.

i) Azərbaycan Hökumətinin Gür-cüstandakı siyasi nümayəndəsinə xə-bər verməli ki, bu məktəbin Bakıya köçürülməsinə müavinət etsin.

Daxiliyyə Nəzarətində

Ağdaşın torpağı və idarəsi barəsin-də məruzə verməyi Daxiliyyə nazirinə mühəvvəl edilir [tapşırılır]. Daxiliyyə na-zirinə mühəvvəl etməli ki, keçmiş ixti-lal zamanı Gəncə quberniyasında idarə, təşkilat və əlahiddə zəvata [ayrı-ayrı şəxslərə] verilən zərərlərin miqdarını tə-yin etmək üçün Ərazi, Daxiliyyə, Ədliyyə və Maliyyə nəzarətləri nümayəndə-lərindən ibarət bir heyət təşkil edilsin.

Məclisi-Müəssisan intixabının [seçilməsinin] əsas qanunlarını tərtib etmək üçün Heyəti-Vükəla Rəisi [Baş Nazir], Daxiliyyə və Maarif nazirləri xüsusi bir heyət təşkil etməlidirlər.

Maliyyə Nəzarətində

Spirt məşrubatının [spirtli içkilərin] azad satışı elan olunub, bunlardan verilmiş qanun mövcibincə [qanuna müvafiq] vergi alınacaqdır.

Türüt və Məabir Nəzarətində

[Nəqliyyat və Rabitə Nazirliyində]

Kür çayı gəmiçilik naziri [müfəttişi] Şeremetevskiyə Qalaqayın xəzinəsi vasitəsilə qulluqçulara avqust ayı məvacibini vermək üçün 7117 manat 17 qəpik buraxılsın. Türüt və Məabir nazirinə mühəvvəl olunur [tapşırılır] ki, Kür çayında gəmiçilik, qulluqçuların sayı və gələcəkdə buradakı gəmiçiliyə intişar verib [gəmiçiliyi inkişaf etdirib], ediləcək məxarici təyin etməkdən ötrü Qalaqayına xüsusi nümayəndə göndərsin.

*Hökumət idarəsinin müdürü: R. Xoyski
Karguzar: İ. Vəkilov*

Ərazi Nəzarətinin əmri

Nömrə 43.

Şamxal meşəliyinin 3-cü dərəcə meşəbəyi müavini Xaspolah bəy Hacıyev Bakı quberniyası Göyçay meşəliyində həman qulluğa təyin olunur.

Ərazi naziri əvəzinə: İ. Hacıyev

AZƏRBAYCAN CÜMHURİYYƏTİNDƏN ƏHALİNİN NƏZƏR-DİQQƏTİNƏ

Azərbaycan Cümhuriyyəti dövləti ilk iqtidarında [ilk iş olaraq] Azərbaycan Hökumətinin birinci və ümdə sərmayəsi hesabında ədd edilən [sayılan] Bakıdakı ümum neft mədənlərinin və sair fabrikaların kamali-müvəffəqiyətlə işə düşmələri üçün çalışmaqdır.

Məmləkətimizdə sənayenin və ticarətin doğru yola vəz olması [qoyulması] üçün ümum əhalinin və zəhmətkeşlərin fəhlələri bu gündən işlərinə şüru etməyə [başlamağa] dəvət edir. Əks surətdə, dəvət edildiyi gündən beş günə qədər işlərinə bir əfvə layiq üzrsüz şüru etməyib boyun qaçıranlar isə vəzifələrindən məzul [azad edilmiş] hesab olunacaqlar.

Azərbaycan Cümhuriyyəti ümum Bakıdakı mədənlərdə və fabrikalarda işləyən fəhlələri bu gündən işlərinə şüru etməyə [başlamağa] dəvət edir. Əks surətdə, dəvət edildiyi gündən beş günə qədər işlərinə bir əfvə layiq üzrsüz şüru etməyib boyun qaçıranlar isə vəzifələrindən məzul [azad edilmiş] hesab olunacaqlar.

*Heyəti-Vükəla Rəisi: F. x. Xoyski
Ticarət və Sənaye naziri: A. Aşurovlu
1 oktyabr 1918*

BAKİ, 2 MƏHƏRRƏM [9 OKTYABR]

Bolşeviklər zamanı sahiblərindən cəbr ilə alınıb da “dövlətin” təhti-təsərrüfunə [istifadəsinə] keçən mədən-

lərin və başqa ticarət və sənə'ət [sənə-yə] mənbələrinin şimdi öz sahiblərinə iadə edilməsi xüsusunda Azərbaycan Cümhuriyyəti tərəfindən lazımi fərman sadir oldu [verildi]. İqtisad və mədəniyyət nöqteyi-nəzərindən işbu fərman paytaxtimiz və bütün məmləkətəmiz üçün geniş bir yol açır.

Sosialistlər və kommunistlərin dedikləri “ümumun mənafeyi” o zaman ola bilər ki, nə vaxt ki, “ümumun” özündə bir intizam, bir hazırlıq, anlayış olsun. Lakin “ümum”da böylə xasiyyətlər olmadıqda, onun gördüyü işlər büsbüütün zaye olub gedər. İndiyədək bütün yer üzündə ümumun ehtiyacatı xüsuslu təşəbbüsət ilə dəf olunur. Hər bir işdə azadəlik, sərbəstlik əsası icab edilərsə, ticarət və sənə'ətdə böylə əsas – ümdə şərtdir. Böylə olduqda, Bakı bolşevikləri kimi pozğun və qeyri-müntəzəm bir qüvvə hər bir şeyi “milliləşdirmək” qəsdində olduqda, məmləkətin ticarət və sənəətinə böyük-böyük zərbələr vururdu. Zatən onlar böylə əhəmm [əhəmiyyətli] iqdamatın [təşəbbüslerin] nəticəsini anlamirdilər və anlamış olsayırlar, buna etinə etmirdilər: Varsın Bakı, Azərbaycan və ya bütün Rusiya iqtisadi bir böhran içində çapalasın – bunların halına təfa-vüt etməzdi. Onlar öz ciblərini güdürlülər. Odur ki, Bakı kimi zəngin və mühüm bir ticarət və sənə'ət mərkəzi doğrudan-doğruya xarabazar bir ölkəyə döndü. Bərəkət versin ki, böylə hal artıq davam etmədi, yoxsa Bakının sərvət mənbəyi olan neft mədənləri

bilmərrə məhv olub gedərdi.

Şimdi Bakı öz sahiblərinə çatdıqdan sonra, “milliləşdirmək” əsaslarına mətin bir səd çəkiləcəyi təbiidir. Bunu da bərtərəf etmək üçün pərakəndə düşmüş ticarət və sənə'ət mənbələrini adı halına gətirmək icab edirdi. Bu yolda hökumətimiz var qüvvəsi ilə çalışacaqdır.

İştə, verilən əmr buna dəlalət edir. Həmin əmr məmləkətimizdə müşahidə edilən dərəbəyiliyi qaldırıb, minbə'd [bundan sonra] hər bir şəxsin siyasi və iqtisadi hüququnu iadə etməklə bərabər, məmləkətimizin ticarət və sənə'ətinə rövnəq verəcəkdir.

TELEQRAF XƏBƏRLƏRİ

Gürcüstan Telegraf Acentəsindən Qərb cəbhəsində

Berlin – 26 sentyabr. Axşam verilmiş hərbi xəbər.

Şampanda və Arqon ilə Maas arasında geniş cəbhədə başlanmış firəng-ingilis atəş hazırlığı 11 saat davam etdikdən sonra, müvəffəqiyyətə nail olmayıaraq sükuta məcbur olmuşdur. Düşmən bizim xəttimizi yarmaq istəyirmiş. Bizim xətlərdən ötrü başlanmış mübarizə davam edir.

* * *

Berlin – 27 sentyabr. Hərbi xəbər. Qərb cəbhəsində. Şampan dairəsində Syuipp və Endən qərbdəki təpələr miyanında [arasında], habelə Verden-dən şimal-qərbə Arqon ilə Maas ara-

sında firəng və amerikalılar dün təərrüzə [hücum] başladılar. Top atəsi Syuippdən qərbədəki hündürlüklərdən Reymsə kimi, Maas üzərindən Mezelə kimi kəsbi-şiddət etməkdə [şiddətlənməkdə] idi. Bundan sonra xüsusi təərrüzələr olmuşsa da, dəf edilmişdir. Bu təərrüzələri dəf etdikdə, Maasdən şərqdəki cəbhədə Ötriş [Avstriya] və Macar qoşunları şücaətlər ibraz etmişlər [göstərmışlər]. Ümdə cəbhələrdə zor top fəaliyyəti piyada qiteati fəaliyyətini təhkim edirdi [şiddətli top atəşləri piyada birliliklərinin fəaliyyətini dəstəkləyirdi].

En nəhrindən qərbə firənglər, Ariyondan şərqə amerikalılar bir çox zirehlilər köməyi ilə bizim sipərlərə qarşı soxulurdular. Əmr mövcibincə, bizim pişdarlarımız [öndəki qüvvələrimiz] müharibə ilə göstərilmiş xəttə çəkildilər. Taqyur və Ripon ətrafında axşamadək imtidad edən [uzanan] təərrüzələr sayəsində, düşmən bizim xəttimizi yararaq Taqyurdan şimal-qərbədəki təpələrə və Fonten-an-Dormua yadək soxulmağa müvəffəq olmuşdur. Burada düşmənin şərqi yarmaq təşəbbüsü ehtiyat taqimimiz tərəfindən ciddi müqabiləyə uğrayaraq, müvəfəqiyyətsiz qalmışdır. Düşmən bizim Oberne və Sommpi dairəsindəki sipərlərimizə qarşı ciddi təərrüzələr yaptırdı, fəqət müvəffəqiyyətə nail olmayıaraq böyük tələfata düşər olmuşdur. Serendən şimala olan dəfə-atı-təərrüzələri [dəfələrcə hücumları] habelə müvəffəqiyyətsiz olmuşdur. Arqonlarda biz düşmənin xüsusi təərrüzələrini dəf et-

mişik. Arqon ilə Maas arasında düşmən bizim xətləri yararaq, Montbennell, Monfokon və Monfokondan şimal-şərqdəki xəttə çatmışdır. Burada düşmənin yürüşü ehtiyat taqimimiz tərəfindən dayandırılmışdır. Bir para yerlərdə düşmən bizim piyada və topçu xətlərimizə çatmağa müvəffəq olmuşdur. Firəng və amerikalılar tərəfindən tərtib edilmiş cəbhələri yarmaq təşəbbüsü tam bir gün davam etdi -dən sonra, müvəffəqiyyətsiz qalmışdır.

* * *

Berlin – 27 sentyabr. Axşamkı hərbi xəbər. Arras və Peronn tərəfindən Kambreyə gedən yollar arasında və habelə de-Keteledən qərbə olan Ziqrifid cəbhəsi əleyhinə ingilislər-amerikalılar böyük qüvvələrlə geniş təərrüzələr başladılar. Düşmən burada bir çox ləvazimati-hərbiyyə istemal etmişdir [islətmışdır]. Nəticədə düşmən bir qədər yer işğalına müvəffəq olmuşdur. Şampan dairəsində Arqon ilə Maas arasındaki kimi düşmən hücumları nəticəsiz qalmışdır.

* * *

Paris – 27 sentyabr. Hərbi xəbər. 27 sentyabrda bütün gecə və gündüz davam edən Fransa qoşunları həmləsi düşmən müqavimətini sindirmağa müvəffəq olmuşlar. Almanlar burada öz xətlərini saxlamağa çalışırdılar. Firəng qoşunları Oberne ilə Sant-Mari arasındaki dairəni işğal etməyə müvəffəq olmuşlar. Düşmənlər bir çox əks-təərrüzələr yapsalar da, bir şey yapamazlar. Sommpidən şərqə firənglər

dəmiryolunu keçmişlər. (Teleqrafın sonu alınmamışdır.)

* * *

Vyana – 27 sentyabr. Qərb cəbhəsində qızışan müharibələrdə Ötriş-Macar [Avstriya-Macarıstan] qoşunları Maasdan şərqə olan toqquşmalarda iştirak edirlər.

İtalya cəbhəsi

Vyana – 27 sentyabr. Hərbi xəbər. Tirol və Venesiya cəbəl cəbhəsi [dağlıq cəbhəsi] boyu top atışması və qaraqol toqquşmaları davam edir.

Türkiyə cəbhəsi

İstanbul – 27 sentyabr. Hərbi xəbər. Fələstin cəbhəsi. Bizim sağ cinahımızda yeni müharibələr başlanmışdır.

* * *

Beynənnəhreyn cəbhəsi. Bəsrədə irəli yürümək təşəbbüsətinə düşmüş düşmən atlı qıtəati [birlikləri] atəsimizlə dəf edilmişdir. Başqa cəbhələrdə yeni bir şey olmamış.

Dənizlərdə

Kopenhaq – 26 sentyabr. Skagendən 6 çağırım [mil] məsafədə İsvəçə kanoner qayığı “Qundel” minaya toxunaraq qərq olmuşdur. Xidmətçilərin-dən 19 nəfəri boğulmuş. Zənn olunduğu görə “Qundel” qayığı toxunan mina yeni mina xəttinə mənsubdur.

* * *

Rotterdam – 25 sentyabr. “Maas-Boode” xəbər verir: İspaniyanın “Ra-mon Numburu” adında vaporu bir ingilis vaporuna toxunub qərq olmuşdur.

Nerçinskə yaponlar

Tokyo – 27 sentyabr. “Royter” acəntəsinin verdiyi xəbərə görə, sentyabrin 25-də Yaponiya süvariləri Nerçinskə gəlmışlər.

AYDINLIQ BİR GECƏDƏ TƏFƏKKÜR DƏQİQƏLƏRİ...

Vaqonda gedərkən

I

Bir sürəti-bərqiyyə ilə xaneyi-səyyar*
Getməkdə idi... Mən dəxi müstəğrəqi-əfkar.
Müstəğrəqi-əfkar olaraq səmti-şimala
Sürətlə rəvan, şərqdə də qibleyi-dildar.
Yoldaşları tərk etmiş idim dərkdən azad,
Öz fikrim idi kəndimə bu yolda fəqət yar.
Dirsek verərək pəncərəyə fikrə qünudə,
Ən yüksək əvalimdə idi fikrəti-təyyar.
Çıqlaqdı buluddan, üzü parlaqdı səmanın,
Ay doğmuş idı, yerləri etmişdi ziyadar.
Hüsni-əzəlisində parıldardı kəvəkib,
Hala da cavan qız kimi bu biveyi-qəddar.
Ay çıxmış o hüsн ilə mükövkəbdi səmavat,
Göy dilbəri, yəni o qəmər, cəzibi-ənzar.
Titrər kimi idı o səmalarda ziyalar,
Gövhərdir o ulduzlar, əvət, göy dəxi əbhar.
Göz doymuyor idı şu işiq üzü qəmərdən,
Yerlərdə də vardır nigəh-ara olan əqmar.
Bus eyləyir idı baxışım ruyi-qəmərdən,
Yıldızlar idı pişi-nigahımda həp əş'ar.
Məcmueyi-əş'ar idı əlvahı səmanın,
Rəngin idı, zəngin idı, fəyyaz idı, nəvvvar.
Bir mə'bədi-ə'zəm kimi durmuşdu şu gərdun,
Yıldızları qəndil idı guya ki, pür-ənvar.
Bir mə'bədi-ə'zəm ki, səzavari-tamaşa,
Bir mə'bədi-ülvi ki, təcəlligəhi-əsrar.
Bir xeyli zaman daldı tamaşaya nigahım,
Ciddən vələh-əfzayı-xəyal idı bu asar.
Bir leyli-müqəmmərdi ki, ilhamlarından
Rizan oluyordu dilə əş'ari-füsunkar.

*Əbdülsəlimzadə
Məhəmməd Hadi*

*Xaneyi-səyyar, vaqonlardan ibarətdir.

RUS-ALMAN MÜQAVİLƏSİNƏ ƏLAVƏ

Fəsil I. Hüdud və bitərəf xətt komisyonu

1 – Bütün alman-rus qoşunları olan cəbhələrdə bitərəf xətt tərtibindən ötrü müştərək bir komisyon təşkil edilməlidir.

2 – Estlandiya və Liflandiya şərq hüdudundan şərqdəki almanlar tərəfindən işgal edilmiş dairəni təcili bir surətdə almanlar təxliyyə edirlər.

3 – Bu gündən etibarən rus-alman maddi müqaviləsinin 2-ci maddəsi mövcübincə almanlar indiki sülhünitmamı-nadək [tamamlanmasına qədər] Berezinadan şimaldakı ərazini təxliyyə edirlər. Həmin maddə mövcübincə ruslar üzərinə düşən təzminatı da verməlidir.

Fəsil II. Rus padışahlığından ayrılməq məsələsi

4 – Almaniya Rus Hökuməti ilə, bu hökumətdən ayrılməq təşəbbüsətinə düşmüş başqa-başqa hissələri işlərinə müdaxilə etməyəcəkdir. Almaniya xüsusən yeni təşkil olunacaq hökumətleri müdafiə etməyəcəkdir.

Fəsil III. Şimali rus nahiyləri

5 – Rusiya şimali rus nahiylərindəki Etilaf hökumətləri qoşunlarını çıxarmağa var qüvvəsi ilə çalışacaqdır. Almaniya bu zaman zərfində Finlandiya tərəfindən heç bir təərrüz [hücum] olmayacağına üzərinə götürərək təminat verir.

6 – Buradakı Etilaf qoşunları çıxarıldıqdan sonra, məhəlli [yerli] rus seyri-səfaini [gəmi naviqasiyası] şimali həddən 3 çağırım [mil] məsafəyədək və habelə bu kənarlarda 30 çağırım boyu xüsusi baliqçılıq işi sərbəst olacaqdır.

Fəsil IV. Estlandiya, Liflandiya, Kurlandiya və Litva

7 – Rusiya Estlandiya və Liflandyanın daxili işlərinə qarışmaq məsələsindən vaz keçir.

Bunların müqəddəratını əhali istədiyi kimi həll ediləcəkdir. Estlandiya, Liflandiya əski Rusiya hissəsi olduğu üçün yeni Rusiyaya heç bir icbari müamiləyə məcbur deyildir.

8 – Rusiyanın Estlandiya, Liflandiya, Kurlandiya və Litva təriqi [yolu] ilə ticarət işlərini yüngülləşdirməkdən ötrü tərəfeyn [iki tərəf] böylə bir etilafa [uzlaşmaya] gəlmişdir:

§1. Estlandiya, Liflandiya və Litvadan Rusiyaya tranzit ilə mal aparmaq və Rusiyadan bacır təriqləri ilə [gömrük qapılarından] mal keçirmək işləri azad olmalıdır. Gətiriləcək mallara heç bir vergi və ümum nəqliyyat naloqu kimi başqa vergilər verilməyəcəkdir.

§2. Rusiyani Revel, Riqa və Vindava ilə bitişdirən dəmiryollardaki Rusiya ilə olacaq tranzit malı əlaqəsindəki füruxət [satış] fiati olduğu qədər ucuz olmalıdır.

§3. Dvina nəhrində seyri-səfain. Rusiya ilə açıq dəniz arasında, habelə Liflandiya, Kurlandiyaya, Rusiyaya düşən Dvina nəhrlərində mal aparmaq

və sərnişinlər hərəkatı sərbəst olmalıdır. Əlavə bu məmləkətlər vətəndaşları vaporları miyanında [arasında] heç bir təfəvüt qonulmamalıdır.

§4. Revel, Riga və Vindavada Rusiyadan ötrü müəyyən dairələr buraxılır ki, burada sərbəst mal saxlamaqdan ötrü limanlar tərtib edilsin.

9 – Çud gölündəki balıq ovundan ötrü tərəfeyn [iki tərəf] xüsusi bir müqavilə əqd edəcəklər [bağlayacaqlar].

10 – Estlandiya, Liflandiya, Kurlandiya, Litva ilə Rusiya miyanlarında [araclarında] atidəki [aşağıdakı] maddələrdən ötrü xüsusi etilaflar [razılaşmalar] əmələ gəlməlidir:

1) Bu nahiylələrin rus əhalisinin təbəiyyəti. Bunlara köçürtmək və qəbul etmək ixtiyarı verilir.

2) Rusiyada qalmış bu nahiylər vətəndaşlarının xüsusi malları[nın] verilməsi.

Fəsil V. Qafqaziya müstəsna olaraq, Rusyanın Qara dəniz boyundakı nahiyləri

11 – 12-ci maddəni pozmamaq şərti ilə sülh müqaviləsi südurundan [hazır olduqdan] sonra Almaniya bu nahiyləri[n] Qafqaziyadan başqasını təxliyyə edəcəkdir. Bu sülh Ukrayna ilə Rusiya arasında əqd edilməlidir.

12 – 1918 sənəsinin 7 noyabrından əqd edilmiş Ukrayna universalında dəryad [qeyd] edilməyən, almanlar tərəfindən işğal edilmiş ərazi Rusiya ilə Ukrayna miyanında sülh əqd edilməyən bu ümumi sülhdən sonra təxliyyə

ediləcəkdir. Rostov-Voronej dəmiryolu və bu yoldan şərqdəki ərazi Rusiya Hökuməti təklif etdiyi gündən etibarən təxliyyə ediləcəkdir. Bu yerlər təxliyyə edilənə kimi, Almaniya dəmiryolu təriqi ilə Rusiyadan ərzaq və başqa malları buraxacaqdır. Aparılmayacaq mallar Rus Hökuməti nümayəndələri təhtinəzaratında [nəzarəti altında] olmalıdır. Böyləliklə Taqanroq-Rostov, Taqanroq-Kursk dəmiryolunda müamilədə bulunmaq mümkündür.

12-ci maddənin birinci sətri və 11-ci maddə mövcibincə, Done[t]sk kömür mədənlərinin almanlar əlində qaldığı vaxt Rusiyaya bu mədənlərdən çıxan kömürdən, Bakı dairəsindəki neft və istehsalatından 14-cü maddənin 2-ci yeni sətri mövcibincə Almaniyaya veriləcək hissədən 3 dəfə fazla veriləcəkdir.

Buradan çıxarılan kömür kifayət etməz və yainki başqa yerlərə işlənərsə, Almaniya öz kömüründən əlavə edəcəkdir.

Fəsil VI. Qafqaziya

13 – Rusiya Almanıyanın Gürcüstan istiqlaliyyətini qəbul edir.

14 – Almaniya, Gürcüstan[dan] əlavə Qafqaziyada baş qaldıra biləcək üçüncü bir hökumətə sülh müqaviləsinin 4-cü maddəsinin 3-cü yeni sətri mövcibincə hərbi müavinətdə [yardımda] bulunmayacaqdır. Rusiya Bakı dairəsində neft istehsalatına var qüvvəsi ilə çalışıb dörddə bir hissəsini Almaniyaya verəcəkdir.

Fəsil VII. Sülh müqaviləsindən sonra alman hərbi qüvvələri tərəfindən tutulmuş rus hərbi gəmiləri və rus ehtiyatları haqqında

15 – Almaniya sülh müqaviləsini təsdiqindən sonra tutulmuş rus hərbi vaporlarını [n] Rusiyanın padışahlıq əmlakı olduğunu qəbul edir. Fəqət Rusiya ilə Ukrayna və Finlandiya arasında etiləf [uzlaşma] olmalıdır.

16 – [Almaniya] sülhdən [sonra] Ukrayna və Finlandiyadan başqa yerlərdə zəbt edilmiş rus malları əvəzində təzminat verməyi qəbul edir.

Sülh müqaviləsinin maddi hissəsi mövcibincə, bu, təzminat hesab edilməlidir.

Fəsil VIII. Son qərardad

17 – Həmin müqavilənamə təsdiq edilib 1918-ci sənəsinin təşrinini-əvvəlin [oktyabrın] 1-nə kimi Berlində mübadilə edilməlidir.

Müqavilə təsdiq edildiyi gündən etibarən gücə minəcək. Təsdiqdən ötrü tərəfeyn [iki tərəf], müvəkkilini [müvəkkillərini] imza və möhürlə təsdiq edirlər.

*A. Ioffe, Fon Hints, Kriqe.
Berlin, 27 ağustos 1918 sənəd.*

OSMANLI MƏTBUATI

Məlum olduğu üzrə, Brest-Litovsk müahidəsi [sazişi] mövcibincə Batum, Qars və Ərdəhan nahiyyələrində yaşa-

yan əhali kəndi müqəddərati-milliyyə və vətəniyyələrinin təmin və təyini xüsusunda sərbəst buraxılmışdı. Buna görə Türkiyə Hökuməti də məzkur [adı çəkilən] nahiyyələrdə mövcud olan əhalinin bu xüsusda rəylərini bilmək üçün arayi-ümumiyyəyə [referendum] müraciət etmişdir və bu müraciət nəticəsi olaraq Batum, Qars və Ərdəhan nahiyyələrində yaşayan əhali 90 min rəydən 82 min rəy verərək Türkiyəyə ilhaq olmaq [birləşmək] arzusunda bulunmuşlardır.

Bu xüsusda İstanbulda nəşr edilən “Zaman” rəfiqimizdə zirdə [aşağıda] yazılın “Ana vətənə iltihəq [birləşmək]” sərlövhəsi altındakı məqaləni oxuduq:

“Brest-Litovsk müahidəsi, Çarlıq Rusiyanın vaxtilə bizdən qəsb etmiş olduğu Batum, Ərdəhan və Qars sancaqlarımız əhalisini, Türkiyə ilə anlaşmaq surəti ilə müqəddərətlərini təyin etməkdə sərbəst buraxmış idi. Bu üç sancaq əhalisinin pək əzim və qahir bir əksariyyəti türk və müsəlman olduğuuna fazla olaraq, daha unutulmamış bir mazidə [keçmişdə] bərabər keçirilmiş bir həyatın xatırələrinə malik bulunduğuna görə, müqəddərətlərini nasıl bir istiqamətdə təyin edəcəkləri bizcə çoxdan məlum idi. Dünkü qardaşlarımı, əzəli və əbədi qan və din qardaşlarımızin Osmanlı sancağı altında yaşayan qardaşlarından ayrı yaşamağa, onların sürur və küdürütlərinə [sevinc və kədərlərinə] iştirak etməməyə, bir vaxt qucağından cəbrən [zorla], qəhrən [zülm edilərək] qoparıldığı müəzzəz

[əziz], sevgili və müşfiq anasından hər nə şəkildə olursa olsun yenə uzaq qalmağa nasıl razı ola bilər, bu vətənin nəhayətsiz şəfqətlərindən məhrumiyətə nasıl qatlana bilərdi? Ehtimal ki, müvəqqət bir əcnəbi idarəsi – göz boymaqla üçün oralara zahiri və maddi bir rifah təmin edə bilmiş, onları hissən də ana vətəndən ayırmaq üçün bəzi qeyrətlər göstərmiş idi. Fəqət bu nə vaxta qədər davam edəcəkdi? Çarlıq Türkiyəni istədiyi kimi əzdikdən, məhv etdikdən, ortadan qaldırıldıqdan sonra idarəsi, boyunduruğu altındakı türk və müsəlmanlara günün birində yardım əlini uzada bilməsi ehtimalı artıq qalmadığına qane olacaq və o vaxt heç şübhəsiz, bütün o qardaşlarımızı zahiri rifah içində zülm və təzyiqin ənvainə [növbənöv zülm və təzyiqlərə] düşçər edəcək, o zavallılar üzərinə mənəvi hakimiyyətini də əbədiyyən təmin üçün dillərinə, dinlərinə, hissərinə təcavüz və təərrüz [hücum] etməyə başlayacaq idi. Bunu təqdir etmək üçün heç düşünmək istəməz. Din və milliyyət hər şeyin, hər mənfaətin, hər türlü rifahın, maddi hüzur və istirahətin fövqündədir, qüdsidir, ülvidir. Çarlıq bu din və qan qardaşlarımıza əbədi bir rifah təmin etmiş belə olsaydı, onlara yenə əsir, yenə məhkum müamiləsi edəcəkdi. Yalnız bunu düşünmək, hətta heç bir şey düşünməmək belə, Türkiyə ilə yanı başındakı qardaşları arasındaki mənəvi və ruhi irtibati [əlaqəni] təyidə [təsdiqə] kafı idi. Bunun üçündür ki, Brest-Litovsk müa-

hidəsi Batum, Ərdəhan və Qars sancaqlarımız əhalisini müqəddəratlarını təyinində sərbəst buraxdığı gün hər kəs Türkiyənin bu əski sancaqları əhalisini bir Osmanlı olaraq salamladı və o günü Qarsın, Batumun, Ərdəhanın ana vətənə iltihaqi [birləşməsi] günü kimi təs'id və təbcil etdi [təbrik etdi və ucaldı]. Fəqət hər nə olursa olsun, bəzi rəsimləri [formallıqları] ifa və ikmal etmək [tamamlamaq], müahidənin hökmələrini tətbiq və icra etmək lazımlıydı. İştə, keçən gün xüsusi xəbərlərimizdə söylədiyimiz üzrə, bu üç sancaq əhalisinin müqəddəratlarını təyin xüsuslarında icrası lazımlı gələn “ümmümun rəyinə müraciət” rəsmi də [formallığı da] ikmal edilmiş, xalqın pək qahir bir əksəriyyətlə ana vətənə iltihaq etmək istədikləri rəsmən və şəklən də təzahür etmiş, sabit olmuşdur. Demək olar ki, artıq Qars, Ərdəhan və Batum sancaqları şimdi hüquqən də ana vətənə qovuşmuş, Osmanlı vətəninin ayrılmaz birər cüzünü təşkil etməkdə bulunmuşdur. Ana vətənə iltihaq qərarı əsnasındaki təzahürlər də ayrıca zikr və qeydə şayandır [haqqında danışılmağa və qeyd edilməyə laiyqidir]. Orada ay və ulduzu öpər, təvqir və təbcil ilə [əzizləyərək və ucaldaraq] başlarına götürərkən, gözlərindən məsərrət [sevinc] yaşları tökülen bizim əziz və sevgili vətəndaş və qardaşlarımız burada da qəlbələrin kəndiləri üçün çarpdığından, bir daha yek-digərimizdən ayrılmamağa əhd olunduğu-na və bunun üçün son fədakarlıqların

dəxi ixtiyar ediləcəyinə bir kərə daha yəmin edildiyinə əmin ola bilərlər.

Vətənin yeni sancaqlarını, yeni vətəndaş və qardaşlarımızi qəlbimizin bütün sevinmək qabiliyyətləri ilə salamlar və kəndilərinə ana vətənin salamlarını göndərərkən, digər din və qan qardaşlarımızın da qəti istiqlallarını bərabərcə salamlamağa müvəffəqiyətimizə [nail olmaq üçün] dua ediriz.”

BAKİ XƏBƏRLƏRİ

Hökumətin təşrini-əvvəl [oktyabr] 6 tarixli vaqe olan iclasında qət edilmişdir ki, hal-hazırda İstanbulda olan Əlimərdan bəy Topçubaşova xəbər verilsin ki, oradan mürəkkəs sifəti ilə [səlahiyyətli nümayəndə kimi] Avropa paytaxtlarına gedib, Azərbaycanın istiqlaliyyətini elan etsin.

* * *

Azərbaycan Hökuməti nazirləre tapşırılmışdır ki, onlar bir həftəyə kimi öz dəftərxana məmurlarının miqdarını hökumətə təqdim etsin.

* * *

Alınan məlumatə görə, Dərbənd şəhəri Türk və Azərbaycan Ordusu tərəfindən işğal edilmişdir.

* * *

Tiflis politexnikumu Azərbaycan Maarif Nəzarətindən, bu politexnikumda Azərbaycan təbəələrinin də

oxuyacağından naşı [oxuyacağı üçün], Azərbaycan Nəzarətinin bu politexnikuma edəcək müavinətin [yardımın] miqdarını sormuşdur. Maarif Nəzarəti cavabında, politexnikumun fəaliyyəti ni bildikdən sonra nə qədər müavinət edə biləcəyini xəbər vermişdir.

Evləri qarət edilən xəsarətdidələrin [zərər çəkənlərin] nəzər-diqqətinə

Azərbaycan Polis müfəttişi-ümumi si Bəhaəddin bəy həzrətlərinin əmrnamələrinə binaən [əsasən], təhərri [axtarış] polis müdürü Əli bəy cənabları bir çox məşhur xırsız [oğru] və canılərin evində təhərriyat [axtarışlar] icra edib də, bəzən bir çox altun əşya kəşf [aşkar] etməkdədir. O cümlədən, İbad Fətullah oğlunun və bəradərinin evində 4-5 ədəd zənanə [qadın üçün] və mərdənə [kişi üçün] altun və gümüş saatları, bir ədəd müsəlman qadınlarına məxsus köks zinəti (silsilə), altun zəncirlər, baha qiymətli üzüklər, gümüş əşya və sairələri bulunub zəbt edilmişdir.

Müfəttiş bəyin xüsusi əmrinə binaən [əsasən] əhaliyə elan ediriz ki, keçən mart hadisələrində və yaxud ondan sonra evləri qarət edilib və əşyasından nərədə və kimdə olduğunu bilən bir kəs var isə keyfiyyəti təhərri polis müdürü Əli bəy cənablarına xəbər verməlidir. Və əlavə elan edilir ki, bir qaç zamandan sonra əşya [polis] müfəttişliyində cəm ediləcəyindən, o zaman hər kəs öz əşyasını tanıyıb və onun olduğunu isbat edərsə, dərhal sahibinə iadə ediləcəkdir.

Bələdiyyədə

Bələdiyyə İdarəsi qərar qoymuş ki, indində [nəzərdində] minba'd [bundan sonra] qəndin fiati 2 buçuq [2,5] rublə və çayın 28 rublə olmaq üzrə əhaliyə satılsın.

* * *

Bələdiyyə Nəqdiyyə [Maliyyə] şöbəsi bu sonku iclasında təhti-qərara almış ki, sabiq hökumət dövründə Şəhər İdarəsi qulluqçularına irəlidən verilən bir aylıq donluq məbləğlərini oktyabrın birindən hesab edərək, 6 ay müddətində şəhər kassasına iadə edilsin.

* * *

Bələdiyyə [Nəqdiyyə] şöbəsinin sədarətinə Bələdiyyə Şurası üzvü Delitsin və müavinliyə də K. Cəfərli intixab edilmişdir [seçilmişdir].

* * *

Bələdiyyə qulluqçularının məvaciblərini yenidən təyin etmək üzrə Nəqdiyyə Komisyonu tərəfindən xüsusi bir heyət intixab edilmişdir. Bunun üçün də bütün şöbələrə təklif edilmiş ki, qulluqçuların siyahısını və onların donluqları xüsusunda müfəssəl məlumat versinlər.

elan etmişdir:

Fətəli xan Xoyski – Heyəti-Vükəlanın Rəisi (portfelsiz), müvəqqəti olaraq Xariciyyə Nəzarətini idarə edəcəkdir.

Behbud xan Cavanşir – Ticarət və Sənə'ət [Sənaye] və Daxiliyyə [Daxili işlər] naziri.

Əlimərdan bəy Topçubaşov – Xariciyyə [Xarici işlər] naziri.

Məhəmmədhəsən Hacınski – Maliyyə naziri.

Nəsib bəy Yusifbəyov – Maarif naziri.

Xudadad bəy Məlikaslanov – Türüq və Məabir [Nəqliyyat və Rabitə] naziri.

Xosrov bəy Sultanov – Ərazi naziri.

Ağa Aşurov – Poçta-Teleqraf naziri.

X. b. Xasməmmədov – Ədliyyə naziri.

Xudadad bəy Rəfibəyov – Səhiyyə naziri.

Musa bəy Rəfiyev – Məzahib və Müavinət naziri.

i. x. Ziyadxanov – Hərbi işlər müvəkkili.

Əbdüləli bəy Əmircanov – Hökumət kontrolu [müfəttiş].

GÜRCÜSTANDA

Gürcü dili

Maarif Nəzarəti qeyri-gürcü məktəblərində də gürcü lisanının məcburi oxudulması barəsində Gürcü Milli Şurasına bir layihə təqdim etmişdir. Gürcü lisanının tədrisi 4-cü sinifdək ola-

NƏZARƏTLƏRDƏ TƏDİLƏT [NAZIRLILƏRDƏ DƏYİŞİKLİK]

Təşrini-əvvəlin [oktyabrın] 6-da və qe olan iclasında Heyəti-Vükəla Rəisi Fətəli xan Xoyski qəti surətdə Nəzərlərin təbəddülətini [dəyişikliyini]

caqdır. Ümumi gürcü tarixlərinin isə yuxarı siniflərdə rusca oxunması təklif edilmişdir.

Məktəb kitablarının həcz [müsadi-rə] edilməsi

Məktəb kitabları və ləvazimatının ehtikar edilməsindən naşı, Maarif Nəzarəti Gürcüstan Hökumətinə müraçət edib, bu şeylərin Şəhər İdarəsi tərəfindən həcz edilməsinə izin istəmişdir.

Knyaz R. Amirecibinin həbsi

Daxiliyyə nazirinin əmrilə knyaz Baqrətion-Davidovun tutulması münasibəti ilə knyaz Roseb Amirecibi həbs edilmişdir.

İran təbəələri

Tiflisdəki İran təbəəsi aysorlar komitəsinə İran general-konsulu tərəfindən belə bir məktub gəlmişdir:

“Bu il 21 eylül [sentyabr] tarixində 29 nömrəli əmr mövcübincə sabiqdə təkrarən deyirəm, burada İran təbəələri bilafərqi-dinü-məzhab [din və məzhab fərqi olmadan] qonaq sıfəti ilə yaşayıb, məmləkətin siyasi işlərinə qarışmayıb, bununla təbəiiyyət etdiyi [vətəndaşı olduğu] dövlətin neçə vaxtdan bəri tutduğu bitərəfliyə xələl yetirməməlidirlər.

Qafqazda yaşayan İran təbəələrinə aid iqtisadi, mədəni, maarif, dini və bu kimi məsələlərə gəldikdə, bunların həlli üçün milli təşkilatların təsis edilməsi mütəmənnadır [arzu ediləndir]. Bu

növ təşkilatlar Tiflisdə təsis edilib də mənim tərəfimdən dəxi təsdiq olunmuş cəmiyyətlərin fəaliyyəti göz qabağındadır.

Mən İran dövlətinin rəsmi nümayəndəsi olduğum halda, özgələrin İran təbəələri mühafizəsinə çıxmasını göz-ləmirəm.”

QARA DƏNİZDƏ

“K[avkazskoye] S[lovo]” qəzetəsi Qara dənizdəki seyri-səfaini [gəmi naviqasiyasını] təsvir edir:

Şimdilik burada fəqət Mərkəzi Dövlətlər və bunların müttəfiqlərinin bayraqları altındakı vaporlar seyr edir. Sərbəst vapor hərəkatı başlanmamışdır. Hətta dənizin bitərəf hissələri kimi tələqqi [qəbul] edilən Krım, Ukrayna və Kuban sularında belə, hərəkat müşahidə olunmur. Rusiya Şura Hökumətinə mənsub qırmızı bayraqlar altındakı vaporlar belə üzüməyə qadir deyillər. Böyləliklə Rusiyadan ötrü də Qara dəniz bağlı kimi görülür.

Şura Hökumətinə mənsub “Yelen-na” nam vaporun müqəddərəti pək maraqlıdır. Bu vapor inqilab axşamı Novorossiysk limanından çıxıb Odes-sada ləngərəndəz olmaq [lövbər atmaq] məcburiyyətində qalmışdır. Vapor qırmızı bayraq altında çıxdığı üçün “karantinə” doğru qovulmuşdur. Buradan çıxmaq isə pək müşküldür. İş-tirakiyyun [sosialist] olanları arayırlar.

Rusiya əski müttəfiqləri tərəfindən tutduğu vaporların halı bundan da fənadır. Bu vaporlar əvəzində Rusiya böyük məbləğlər verməlidir.

Ukrayna və Krim mətbuatında bu vaporlar məsələsi başlanılmışdır. Bunların əqidəsincə, Almaniya bitərəf dövlətlər (Ukrayna və Krim kimi) suların-dakı düşmən (İngiltərə, Fransa, rum [yunan]) vaporlarını beynəlxalq qanun mövcibincə tutmaq ixtiyarından məhrumdur. Ticarət və sənə'at və bəhriyyə dairələrində danışılır ki, bu vaporlar təcili surətdə buraxılıb, bitərəf sularda seyrə başlasın.

Qara dənizdə vapora ehtiyac oldugu görə, Almaniya və müttəfiqləri ilə cənubi Rusiya hökumətləri arasınd-a müqavilələr əqd etməklə [bağla-maqla] təcili surətdə Rusiya tərəfindən alınmış vaporlar bitərəf sularda ticarət əhəmiyyətini haiz [əhəmiyyəti daşıyan] seyrə başlasınlar.

tədbirlər görmüşdür. Camalyan general fon Kressə müraciət edib, Almaniya nümayəndələri vasitəsilə müavinət [yardım] istəmişdir. Bundan əlavə, Berlinə Oqancanyana xəbər verib Berlin-dəki rus nümayəndəsi İoffedən kömək istəməsini xahiş etmişdir.

Camalyan Moskvadakı Xalq Komis-sarları Şurası cənbindəki [nəzdindəki] erməni işlərinə baxan komissarlıqa müraciət etmişdir.

Ermənistanda rus zabitləri

Rus Milli Komitəsinin erməni ordu-sunda qulluq edən rus zabitlərinin azad edilib Rusiyaya getmək üçün hazırlanması barəsində etdiyi istidasına [xahişinə] cavab olaraq erməni Ərkani-Hərb komandanı [Silahlı Qüvvələr Baş Qərargah rəisi] demişdir ki, Hərbiyyə nazirinin əmri ilə erməni ordusundan çıxməq istəyən rus zabitanına Ərkani-Hərb tərəfindən mümanıət [maneçilik] göstərilməyib, azad edilirlər.

ERMƏNI HƏYATINDAN

Ya. X. Zavriyev və L. Nazaryanın həbsi

Gürcüstandakı erməni diploması [diplomatik missiyası] alman telsiz te-leqrafiylə Nikolayev şəhərindən xəbər almışdır ki, Moskvada bolşeviklər tərəfindən rehin sıfəti ilə doktor Zavriyev və Nazaryan həbs edilmişlər. Ermənistanın siyasi nümayəndəsi Camalyan məhbusların buraxılması üçün ciddi

Müdirlər:
Ceyhun bəy Hacıbəyli
Şəfi bəy Rüstəmbəyli

QEYD VƏ ŞƏRHLƏR

Bakı şəhəri və ətraf əhalisinə elani-rəsmi

səh. 135. “2/10/34”: Burada il, rumi tarixlə göstərilmişdir (1334-cü il). Miladi tarixlə 2 oktyabr 1918-ci ilə uyğundur.

Bakıda mövcud bilümum rus zabitanına elani-rəsmi

səh. 136. “Ordu Komandanı Paşa həz-ratləri”: Qafqaz İslam Ordusu Komandanı Nuri paşa nəzərdə tutulur.

Hökumət qərardadı: Maarif Nəzarətindən

səh. 137. “g) Xarici elmi-ilahi və ana dillərinin tədris məxarici hökumət xəzinəsi öhdəsindədir.”: Qərarın bu bəndi rusdan düzgün tərcümə edilməmişdir; belə olma-lıdır: “Qeyri-müsəlmanlar üçün ilahiyat dərslərinin və habelə xarici dil dərslərinin tədrisi hökumət xəzinəsi hesabına aparırlı.” Burada “xarici dil dərsləri” deyildik-də, qeyri-müsəlman (yəni qeyri-azərbay-canlı) əhali üçün onların öz ana dili dərsləri nəzərdə tutulurdu. Azərbaycan Cüm-huriyyəti hökuməti, ölkədəki qeyri-azərbaycanlılar üçün onların öz dinlərinin və dillərinin tədrisi xərclərini öhdəsinə götürmüdü.

“h) Ərazi nazirinə mühəvvəl olunur ki, Tiflisdəki Mədəni-sənaye məktəbinin...”: Burada söhbət “Texniki-incəsənət məktəbindən” gedir.

Hökumət qərardadı:

Türüq və Məabir Nəzarətində

səh. 138. “Kür çayı gəmiçilik naziri”:

Burada “nazir” sözü “müfəttiş” kimi başa düşülməlidir.

“Qalaqayıñ”: Burada Qalaqayıñ deyil-dikdə, indiki Sabirabad şəhərinin yerindəki Petropavlovka nəzərdə tutulur. İndiki Qalaqayıñ isə Sabirabad rayonunun qəsəbəsidir.

Hökumət qərardadı: Ərazi Nəzarətinin əmri

səh. 138. “Şamxal”: Rus dilində nəşr edilən “Azerbaydjan” qəzetində eyni xəbərdə “Şamxal” yerinə “Şamxor” yazılmışdır. (“Azerbaydjan”, N-6, 8 oktyabr / 25 sentyabr 1918)

Teleqraf xəbərləri: Berlin – 27 sentyabr

səh. 140. “Ziqfrid cəbhəsi”: Burada söhbət Fransanın şimal-şərqindəki Ziqfrid mövqeyindən gedir. 1916-1917-ci ilin qış mövsümündə almanların bu bölgədə qurduqları müdafiə xətti olan Hindenburg xəttinin [Hindenburg Line] möhkəmləndirilmiş mövqelərindən biri Ziqfrid mövqeyi [Siegfried Stellung] idi. Hindenburg xətti üstündəki digər dörd mövqe isə aşağıdakılardır: Votan mövqeyi [Wotan Stellung], Alberix mövqeyi [Alberich Stellung], Brunhild mövqeyi [Brunhilde Stellung], Krimhild mövqeyi [Kriemhilde Stellung].

Teleqraf xəbərləri: Vyana – 27 sentyabr

səh. 141. “Ötriş-Macar”: Bu ad qəzet-də səhvən “(Trş-Hicaz” kimi getmişdir.

Teleqraf xəbərləri: İtaliya cəbhəsi

səh. 141. “Venesiya”: Burada söhbət Venesiya [Venezia] şəhərindən yox, bütöv-lükdə Venesiya [Veneto] vilayətində gedir.

“Aydınlıq bir gecədə təfəkkür dəqiqləri” şeiri (səh. 141) üçün lüğət

sürəti-bərqiyyə: şimşək sürəti
müstəgrəqi-əfkar: düşüncələrə qərq olmuş
qünudə: dalmış
əvalim: aləmlər
fikrəti-təyyar: qanadlı düşüncələr, qanad cirpan düşüncələr
hüsni-əzəli: əzəli gözəllik
kəvəkib: ulduzlar
biveyi-qəddar: qəddar bakirə
mükövkəb: ulduzlu; ulduzlarla bəzənmiş
cəzibi-ənzar: nəzərləri cəzb edən, diqqət çəkici
əbhar: dənizlər
nigəh-ara: göz oxşayan
əqmar: qəmərlər
bus: öpmə; öpüş
ruyi-qəmər: ayın üzü
pişi-nigah: göz qabağı
əş'ar: şeirlər
məcmueyi-əş'ar: şeir məcmuəsi
əlvah: lövhələr; mənzərələr
fəyyaz: bol; bərəkətli
nəvvər: nurlu
mə'bədi-ə'zəm: əzəmətli məbəd
gərdun: göy, fələk
pür-ənvar: işıqlı
səzavari-tamaşa: tamaşa edilməyə layiq, baxımlı
təcəlligəhi-əsrar: sırların təcəlli etdiyi, özünü göstərdiyi yer
vələh-əfzayı-xəyal: təxəyyülə heyrət verən; düşündükçə insanı heyrətlərə qərq edən
asar: əsərlər
leyli-müqəmmər: aylı gecə
rizan olmaq: saçılmak, tökülmək
dil: qəlb
əş'ari-füsunkar: füsunkar şeirlər

Rus-alman müqaviləsinə əlavə

səh. 142. “Fəsil III. Şimali rus nahiyyələri”: Qəzetdə III fəslin adı yoxdur. Aşağıdakı mənbədən əlavə edildi: “İzvestiya” qəzeti, N-189 (453), 3 sentyabr 1918.

səh. 143. “Fəsil V. Qafqaziya müstəsna olaraq, Rusyanın Qara dəniz boyundakı nahiyyələri”: Qəzetdə “Fəsil V” sözü yoxdur. Aşağıdakı mənbədən əlavə edildi: “İzvestiya” qəzeti, N-189 (453), 3 sentyabr 1918.

“12 – 1918 sənəsinin 7 noyabından əqd edilmiş Ukrayna universalında...”: Universallar Ukrayna Xalq Respublikası Mərkəzi Radasının (Şurasının) hüquqisiyası aktlarıdır. Mərkəzi Rada 1917-1918-ci illərdə cəmi dörd universal qəbul etmişdir: I – 10 (23) iyun 1917; II – 3 (16) iyul 1917; III – 7 (20) noyabr 1917; IV – 9 (22) yanvar 1918. Qəzetdə texniki səhv getmişdir; “1918” yerinə “1917” olmalıdır.

“Rostov”: Rusyanın Rostov vilayətində yerləşən Rostov-na-Donu şəhəri nəzərdə tutulur; Yaroslavl vilayətindəki Rostov şəhəri ilə qarışdırılmamalıdır.

“13 – Rusiya Almanıyanın Gürcüstan istiqlaliyyətini qəbul edir.”: Cümələ rus dilindən anlaşılmaz tərzdə tərcümə edilmişdir. Belə olmalıdır: “Rusiya; Almanıyanın Gürcüstanı müstəqil dövlət kimi qəbul etməsinə öz razılığını bildirir.”

səh. 144. “Fəsil VII. Sülh müqaviləsindən sonra alman hərbi qüvvələri tərəfindən tutulmuş rus hərbi gəmiləri və rus ehtiyatları haqqında”: Qəzetdə VII fəslin adı yoxdur. Aşağıdakı mənbədən əlavə edildi: “İzvestiya” qəzeti, N-189 (453), 3 sentyabr 1918.

“[Almanıya] sülhdən [sonra] Ukrayna və...”: Qəzetdə “Almanıya” və “sonra” sözləri yoxdur. Aşağıdakı mənbədən əlavə edilmişdir: “İzvestiya” qəzeti, N-189 (453), 3 sentyabr 1918.

Bakı xəbərləri:**Bələdiyyədə**

səh. 147. “Bələdiyyə İdarəsi”: burada söhbət Bakı Bələdiyyə İdarəsindən gedir.

“Bələdiyyə [Nəqdiyyə] şöbəsinin sədərətinə...”: Qəzətdə “Nəqdiyyə” sözü bura-xılmışdır. Burada söhbət Bakı Bələdiyyə İdarəsi Maliyyə şöbəsinə sədr və müavin seçilməsindən gedir.

Nəzarətlərdə tədilat

səh. 147. “Musa bəy Rəfiyev – Məzahib və Müavinət naziri”: Qəzətdə səh-vən “Məzahib və Müayinə naziri” kimi getmişdir.

Gürcüstanda: Gürcü dili

səh. 147. “Gürcü Milli Şurası”: Burada söhbət Gürcüstan Milli Şurasından gedir.